

## [Grcstanda son parlament sekilrin tri bax](#)

Grcstanda parlament sekilri 8 oktyabrda yerli vaxtla shr saat 8-d baland. Hmin gn ssverm bir saat zaman uzadlmasndan sonra ATT-in beynlxalq mahidilrin nzarti il sona atd. Sekilrd 3,3 milyondan ox seici itirak etdiyi txmni edilir



AranNews- Grcstanda keiriln parlament sekilrind sslrin 99,41%-nin saylmasndan sonra hakim "Grc arzusu" partiyas sslrin 48,61%-ni, "Vahid Milli Hrkət" partiyas is 27,04%-n toplad aqlanb. ncdn d gzlndiyi kimi bu sekilr rqbətind hazrk ba nazir Georgi Kvirikavilinin balq etdiyi "Grc Arzusu" v David Bakradzenin rhrlik etdiyi "Vahid Milli Hrkət" partiyalar daha ox fallq gstrirdi. Partiyalar eidi rivsind siyasi mlahizlr v hakimiyetin istiqamti bu dfki .sekilrin hssasln daha da artrrd

2012-ci il 19 apreld tannm grc milyarderi Bidzina vanivili trfindn yaradlm "Grc Arzusu" Partiyas alt partiyann znd birldirir. Bu partiyalar qrb v kapitalizm meyilli liberallar, radikal milltilr v 2003-c ild sar inqilabla hakimiyetdn getmi evardnadzenin trfdarlarndan ibartdir. Bu koalisiya Grcstann hakim "Vahid Milli Hrkət" partiyasn v Saakavilinin zn 2012-ci ildki parlament sekilrind probleml zldirmidi. Ancaq bu partiya drd ildn sonra 2016-cil 8 oktyabrda yenidn z gcn brpa etdi. O zaman Grcstanda islahat bir bann mlubiyetinin sbbi sekilr ncsi mxalift qvvlr trfindn dvltn thlksizlik qvvlrinin mhbuslara zab-ziyyt vermsi video-arxlarn yaylmas v bunun mnfi tsirlri oldu. Digr trfdn d iqtisadiyyat sahsind birtfrli siyast, Rusiyaya qar srt mvqe, milltilrin Amerika v qrb ml nasibtlrini formaladra bilmmk, icra v hkumt gcn genilndirmk kimi mslr onun sevimliliyini azaltd v o, mumi xalqn diqqtini clb ed bilmdi. Diqqti kn msl budur ki, 2012-ci il parlament sekilrind Saakavilini dstklyn partiya sslrin 40%-ni v vanivilinin partiyas is 55%-ni qazana bildi. Bu mvzu son sekid ox mnaldr. nki son seki onlarn xalq arasnda mqbulluunun azalmasn, xalq arasnda etibarn itirmsini gstrir. Hal-hazrda Ukraynann Odessa yaltinin qubernatoru olan v dflrl Grcstan rsmilri trfindn vtndalnn lv edilcyi il thdid ediln Saakavili z aqlamasnda demidi ki, qardak sekilrd qalib glcyi surtd bir daha Grcstana qaydacaq. Halbuki, siyasi mahidilrin fikrinc, onun qrb yaxnlamada ifrat siyastini indiy kimi Amerika v Avropa lkrlinin onu xsusi dstklmsinin nmunsi bilmk olmaz. Bu msl onlarn (Amerika v Avropa lkrlinin) regional mnasibtlrdki mvcud orta mvqedn raz olduqlarn gstrir. Digr trfdn d qalib hakim partiya .NATO v Avropa Birliyin qoulmaa can atr

Hazrk durumda Grcstann qrb mttfiqlri bu lknin z strategiyasn mhkmldir bilcyindn arxayn .olmaq istyirlr

Bel bir ikili prosesd Grcstann ba naziri minlik vermkn sekilrdn qabaq azad v daltli sekilr keirilmsin sz verdi v bununla da lksinin glckd demokratiyaya doru nmli addmlar atacan nmayi etdirdi. Ba nazir seki hququ olan vtndalar sekilrd fal itirak etmy, Grcstann gzl v "avropal" olmasna ss vermy ard. Grcstann prezidenti d ssvermd itirak etdikdn sorna bildirdi ki, bu gnlri biz demokratiyaya doru irlilmk, ox partiyal parlament tkil etmk v Avropa ideyalar il qdrtli bir lk qurmaq n buraya toplamq. "Grc Arzusu" partiyasnn qlbsini bildirn sekilrin nticlri haqqnda ilkin mlumatdan sonra lknin digr rsmilri d Grcstann digr .rsmilri d ictimai yerld xalq arasna xaraq sekilrin verdiyi vdrl haqqnda xlar etdir

Thlililr xbrdarlq etmidilr ki, bu sekilrd qti qalib gln trf olmayaca tqdird lkd siyasi kemke yarana bilr. Sekilrd grginliyin nec ola bilcyi haqda izah vermkn el d tin deyil. O cmlnd Vahid Milli Hrkət zvnin mannda bomba partlay, seki mitinqind atma kimi mvzular. nki bu hadislrnd nc yeni domokratiya zminind dyr meyar zoraklqdan uzaq v qanuna tabe olmaq bir mhit yaratmaq saylrd. Bu bard yerli media bir ne seki mntqsind v sslrin saylmasnda yaranm grginliklr bard praknd xbrlr verdilr. O cmlnd lknin cnubunda ssvermnin lv edilmsi

.bard etirazlarn sslnmsi haqqnda xbrlr yayld

Halbuki, sekilrin ilkin nticlrinin aqlanmasndan sonra Vahid Milli Hrkət Partiyas dvlti saxtakarlqda ittihad etdi v mrkzi seki komissiyasnn qarsnda aksiya keirdi. Aksiyada partiyann seki mrkzinin sdri v parlament nmayndlrindn biri onlarn xeyrin olan sslrin ourlanmasn iddia etdiler v zlrini mdafe edcklrini vuruladlar. ndiy kimi dvltl mxalif bir ne partiya, o cmlndn Fhl Partiyas, Vtnprstlr Koalisiyas v Grcstan Demokratik Partiyas dvlti geni saxtakarlqda tqsilndirib. Grcstann ba naziri d z trfdarlar arasnda bu mvzuya reaksiya olaraq uzun-uzad mbarizdn sonra qazanlm bu byk qlb mnasibtil lksini, zv oldu .partiyann v xalqn tk-tk hr birini tbrik edib

Hr halda hr iki trf n byk siyasi grginlikdn sonra artq getdikc hycanlar azalr v hr iki siyasi .partiya glck hakimiyet blgsndn geni pay gtrmk n hll yollar semk ardncadr

Qeyd edk ki, Grcstann seki sistemin gr parlamentd 150 mandat hr partiyann toplad ssin .faizi sasnda olacaqdr v bu ntic noyabr axrlarnda elan edilck

Mhmmd Mehdi Purmnfrid